

Təqvim yada salır

Çağdaş Azərbaycan jurnalistika və publisistikasının görkəmli nümayəndəsi, “Şöhrət” ordenli qələm sahibi, Prezident təqaüddçüsü Şamil Məmməd oğlu Şahməmmədovun 86 yaşında əbədiyyətə qovuşmasından 1 il ötür. Şamil müəllim bütünlüklə jurnalistikaya bağlı şərəfli bir ömür yaşadı, adını mediamızın Şərəf kitabına həkk edərək, xatirələrdə nurlu iz qoyaraq əbədiyyətə qovuşdu. Onun səmərəli və məhsuldar fəaliyyəti milli jurnalistikamızın ən üstün səviyyəsinin təmin edilməsinə xidmətdə keçdi.

Azərbaycanın maarifçi-demokrat ictimai xadimlərinin və ədiblərinin XIX əsrin son rübündən başlayaraq yaradıcı-fəaliyyətini milli mətbuatımızı üçüncü nəsildə peşə təhsili almış jurnalistlər davam etdirməyə başlamışlar. Mətbuata həyat məktəbindən gəlmiş ikinci nəsil jurnalistlərinin görkəmli nümayəndələrinin sovet-alman müharibəsindən sonrakı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində yaratdıqları jurnalistika şöbəsinin (1969-cu ildən ayrıca fakültə) məzunları kommunist epoxasının sonunadək Azərbaycanın kütləvi informasiya vasitələrinin peşəkar fəaliyyətinin əsas yükünü daşımışlar.

Müstəqillik dövrünün azad jurnalistikası bu məktəbin istedadlı və cəfəkeş yetirmələrinin yaratdıqları professional baza üzərində yenidən formalaşmış inkişaf etmişdir. Milli mediamızın üçüncü nəslinin say-seçmə nümayəndələrindən, müstəqillik illərini əhatə edən dördüncü nəsilin isə ustad rəhbərlərindən biri olmuş Şamil Şahməmmədov çağdaş jurnalistikamız üçün klassikləşmiş mətbuat xadimləri sırasında öz xarakteri və fəaliyyət üslubu ilə örnəklənmiş bir sima idi.

Sovet dövrünün sonlarının “media kapitanları”ndan çox az sayda jurnalist müstəqillik dövründə də peşə karyerasını və yaradıcı gərəkliliyini qoruyub saxladı. Jurnalistikamızın “üçüncü



nəsil”i ilə “dördüncü nəsil”i arasında zəruri vəsilə yaradan bu nadir qələm sahiblərinin ən öndə olanı müstəqil Azərbaycanın dövlət informasiya agentliyi şəbəkəsini qurmuş, müstəqil ölkənin rəsmi informasiya üslubunu yenidən formalaşdırmış Şamil Şahməmmədov idi. Təkcə onu demək kifayətdir ki, 10 illik bir müddətdə Prezident Heydər Əliyev sinədən söylədiyi çıxış və açıqlamalarının rəsmi-yazılı versiyasını hazırlamağı yalnız AZƏRTAC-ın “redaktə etalonu” sayılan baş direktoruna etibar etmişdi. Əlavə edək ki, ulu öndəri xarici səfərlərə yola salıb-qarşılayan bir neçə rəhbər şəxsin sırasında Heydər Əliyevin şəxsiyyətinə və fəaliyyətinə yüksək dəyər verdiyi Şamil Şahməmmədov da var idi.

40–45 il əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi olduğumuz illərdə görkəmli mətbuat xadimi, “Bakı” – “Baku” axşam qəzetlərinin redaktoru Nəsir İmanquliyevin yüksək intizamı və üstün peşəkarlığı ilə bizə nümunə göstərdiyi yetirmələrindən biri də Şamil Şahməmmədov olmuşdu. O vaxt Şamil müəllim “Bakı”

məşğul olmağa başlamış Şamil Şahməmmədov əvvəlcə respublika radiosu ilə əməkdaşlıq etmişdir. 1957-ci ildə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti “Bakı”nın redaktoru Nəsir İmanquliyev onu yeni formalaşan redaksiyaya işə götürmüşdür. Burada Şamil Şahməmmədov 30 ildən ar-

Agentliyindəki jurnalist və media təşkilatçısı kimi çoxillik, səmərəli fəaliyyəti Şamil Şahməmmədovu ölkəmizdə ciddi və yorulmaz jurnalistika xadimi səviyyəsinə yüksəltdi. Azərbaycan professional mətbuatının tarixi təcrübəsini dərinlən mənimsəmiş Şamil Şahməmmədov özünün jurnalistika və redaktorluq məktəbini

dür. “Bakı” qəzetində çalışarkən ona respublikanın Əməkdar mədəniyyət işçisi adı verilmiş və yüksək jurnalistika mükafatı olan “Qızıl qələm”in laureatı olmuşdur. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif olunan Şamil Şahməmmədov bu yüksək dövlət mükafatını Azərbaycanda alan ilk jurnalist olmuşdur.

kəsin “çörəyini kəsmək istəməyən” bu insan “ballast” işçilərin yükünü çox vaxt özü çəkməli olurdu.

Şamil müəllim cari, xırda-para işləri bacarıqlı işçilərə tapşırırsa da, ümumi və gündəlik fəaliyyətin yekun məsuliyyətini heç kəsə bölüşmürdü. O, AZƏRTAC-a rəhbərlik etdiyi dövrdə gecəyariyadək işləməkdən yorulmur, üstəlik, bundan bir rahatlıq tapırdı. Dövlət başçısı Heydər Əliyevin uzaq ölkələrə səfərlərinin işgüzar saatları yerli vaxtla gecəyariya düşdüyü zamanlarda isə Şamil müəllim bütün sutkanı işdə keçirməli olurdu. Bütün bunlar illər keçdikcə onun sağlamlığına təsirsiz ötürmədi. Bu dəmir iradəli insan bir gün geniş insult keçirdi. Ağır xəstəlik onun iradəsini sındıra bilmədi, yenidən ayağa qalxıb işə qayıtdı. Yarımçıq işləri yoluna qoydu, yetirmələrini və ardıcıllarını bir daha yerbəyer edib təqaüdə çıxırdı.

Bayramlarda, əlamətdar günlərdə Şamil müəllimin insani və peşə keyfiyyətlərini yüksək dəyərləndirən, onun daim görünən yerini həssaslıqla duyan, qədirlənən həmkarları ona zəng vurur, hal-əhval tuturdu. O bundan duyduğu razılığı gizlətmir, sonda həmişə deyirdi: “Məni yaxşılıq etdiyim deyil, sizin kimi heç nə eləmədiyim adamlar yad edirlər”.

2010-cu ildə Mətbuat Şurasında sədr Əflatun Amaşovun rəhbərliyi ilə Şamil Şahməmmədovun 75 illik yubileyini təntənə ilə qeyd edəndə o, böyük razılıqla bildirdi: “Siz mənə yeni həyat verdiniz, bir daha yəqin etdim ki, mənasız yaşamamışam”. 2015-ci ildə isə 80 yaşı tamam olanda Əflatun müəllim, Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov və onun müavini Məzahir Süleymanzadə ilə birlikdə yaşadığı mənzildə ustadı ziyarət edib, ölkənin media ordusunu təbrikini və hədiyyəsini çatdırdı. Bundan da çox məmnun qaldı. Jurnalistikamızın uğurları isə həmişə onun ruhunu şad edəcək.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”,
Əməkdar jurnalist

Mətbuatımızın ustad qələm sahibi

qəzetinin rəhbərliyində təmsil olunurdu – bu redaksiyanın “qərargah rəisi”, məsul katibi idi. Bundan əlavə, futbol azarkeşliyinin zirvədə olduğu o illərdə Şamil müəllim Azərbaycanın ən yaxşı, ürəklərdən xəbər verən futbol şərhçisi adını qazanmışdı.

Həyatını, bütövlükdə, milli jurnalistikaya bağlamış Şamil Şahməmmədovun könül verdiyi bu sahədə yarım əsrdən artıq ciddi və fədakar fəaliyyəti, şərəfli ömür yolu çağdaş mətbuat işçiləri üçün, həqiqətən, öyrəniləsi və əxz olunəsi bir örnəkdir. Müxtəlif janrlarda sayısız-hesabsız yazıları illər boyu Şamil Şahməmmədovu püxtə qələm sahibi kimi tanıtmışdır. Ölkə jurnalistləri isə Şamil müəllimi mətbuatımızın yorulmaz, tələbkar, təəssübkeş təşkilatçılarından biri, peşəkar jurnalistika məktəbinin yüksək nailiyyətlər əldə etmiş yetirməsi kimi tanıyır və dəyərləndirir. Bu yerdə Şamil müəllimin hərtərəfli yetkinliyə çatmış bioqrafiyasına nəzər salaq.

Fəal jurnalist yaradıcılığı ilə ötən əsrin 50-ci illərində Bakı Dövlət Universiteti jurnalistika şöbəsinin tələbəsi ikən

tıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçmişdir. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləmiş və nəhayət, baş redaktor vəzifəsində də yüksəlmişdir. “Kommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor müavini və AZƏRTAC-da baş direktor vəzifələri isə Şamil Şahməmmədovun jurnalist bioqrafiyasına ən parlaq səhifələr kimi yazılmışdır.

Şamil Şahməmmədovun AZƏRTAC-da 10 ildən artıq müddətdə məsul və məhsuldar fəaliyyəti ölkənin ən böyük informasiya agentliyinin tarixində çətin və şərəfli bir dövrə təsadüf etmişdir. 1995-ci ildə baş direktor təyin olunan Şamil Şahməmmədov çətin və müəkkəb şəraitdə ölkə Prezidenti Heydər Əliyevin yüksək etimadı və hərtərəfli köməyi ilə müstəqil dövlətin informasiya agentliyini yenidən qurmağa, onu güclü, mobil media qurumuna çevirməyə nail olmuşdur.

“Bakı” və “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetlərindəki və AZƏRTAC Dövlət İnformasiya

yaratmış, bir çox yetirmələrini hazırlamaqla mediamızın bugünkü inkişafına da dəyərli töhfə vermişdir.

“Bakı” qəzetində müxbirlikdən baş redaktorluqadək yüksəlmiş Şamil Şahməmmədovu vaxtilə onunla birlikdə çalışanlar həmin redaksiyada püxtələşmiş kamil jurnalist, qəzetin populyarlaşmasında müstəsna xidməti olan rəhbər işçi kimi xatırlayırlar. Təcrübəli jurnalist kimi bir vaxt ölkənin avanqard qəzeti sayılan “Kommunist”ə (“Xalq qəzeti”) dəvət olunmuş, burada redaktor müavini işləmiş Şamil Şahməmmədov yetkin mətbuat təşkilatçısı, mahir qələm sahibi olduğunu bir daha sübut etmişdir. Sonrakı illərdə AZƏRTAC-a rəhbərlik etdiyi, bu agentliyi dünyanın nüfuzlu informasiya qurumlarından birinə çevirdiyi dövrdə də Şamil müəllim mənim 35 ildən bəri çalışdığım “Xalq qəzeti” redaksiyası ilə gündəlik əlaqədə olmuş, bu kollektivə doğma və qayğıkeş münasibətini davam etdirmişdir.

Şamil Şahməmmədovun mətbuatdakı xidmətləri dövlət tərəfindən dəfələrlə yüksək adlara və mükafatlara layiq görülmüş-

Görkəmli media xadimi Şamil Şahməmmədovun mətbuat tariximizin son 70 illik dövrünün parlaq bir səhifəsini təşkil edən, həmişə hörmət və ehtiramla yad edilən ömür yolu daim unudulmaz xatirələrdə əks-səda verir. Mənim də Şamil müəllimlə bağlı xeyli səmimi xatirəm var. Lakin mən əvvəlcə onun xarakterindəki özünəməxsusluq barədə qısaca söz açmaq istəyirəm. İntizam və məsuliyyət onun varlığına hakim kəsilmiş dəyişməz bir keyfiyyət idi. Şamil müəllimin uğurları da bu tandemdən qaynaqlanırdı.

Şamil müəllim özü istedadlı və çalışqan jurnalist olduğuna görə redaksiyalarda yükə çevrilənləri, yaradıcılıqda küt və tənbelləri, öz maraqlarını güdməkdə zirekləri görən gözü yox idi. Seçilən qələmi olan, məsuliyyətli, ümumi işə can yandıran, gözü tox jurnalist isə onun gözünün işığı idi. Jurnalistikaya yad olan belələri barədə deyirdi ki, bir tikə vicdanları və insafları olsa, üzüsulu çıxıb gedərlər, bu isə onlarda yoxdur. Zahirən sərt və çətin adam təsiri bağışlayan Şamil müəllim daxilən çox ürəyiyumşaq insan idi. Heç